

Danışır Təbriz! Bu sədani, bu nidanı eşidəndə soydaşlarımızın ürəkləri kökslərinə sığmadı, gözlərindən sevinc göz yaşları süzüldü, paralanmış Azərbaycanın bütövləşməsinə ümid qıqlıcmıları işardı. Təbriz radiosundan eşidən bu səs Güney Azərbaycanın səsinə çevrildi... "Təbriz Bakıya arxa" rubrikasında Təbriz radiosundan danışmaq istəyirik.



Azərbaycan Milli Hökumətinin ömrü az olsa da, amma qısa müddət erzində gördüyü işlər, göstərdiyi xidmətlər saysız hesabsızdır. Bu xidmətlərdən biri de Təbriz radiosunun yaradılması ve yayına başlaması idi ki, bunu Milli Hökumət bacardı. Bunun hansı çətinliklər hesabına başa gəldiyini təbii, o dövrü araşdırınlar və prosesin içinde olanlar çok yaxşı bilirlər. Təbriz radiosunun resmi açılış mərasimi Güney Azərbaycanda gerçək bir bayrama çevrildi. Demokrat Fırqəsinin rəsmi qəzeti "Azərbaycan" Təbriz radiosunun açılış mərasimindən geniş reportaj dərc edib.

Güneyli mərhum xalq şairi Baləş Azəroğlu müsahibələrindən birində Təbriz radiosu barədə "1945-ci ilin yazı Azərbaycanda" çox gərgin keçdi. Yeni dövlət quruluşunun çətinlikləri, Azərbaycan dilini yaxşı bilən savadlı kadrların çatışması, ən əsası, İran dövlətinin Azərbaycana qarşı təxribatı və böhtanlı çıxışları başladı. Milli Hökumət bütün bunlara qarşı tədbirlər görməli və eyni zamanda Milli Hökuməti möhkəmlətməli idi. Pişəvəri gecə gündüz bilmədən çalışırdı. "Azərbaycan" ruznaməsində Tehranin böhtanlarını rədd edən baş məqalələr yazır, Tehran radiosuna cavab verən çıxışlar edirdi. Xalq da milli dövləti müdafiə edir, idarələrdə yeni həvəslə çalışın vezirlər və rəhbər işçilər Pişəvərinin etrafında birləşirdi. Her gün axşam 5-dən Təbriz radiosu işə başlayır, "Danışır Təbriz" sədasi bütün İrana yayılırdı. Təbriz şəhərində filarmoniya açılmış, universitet təşkil olunmuş, "Yazıcı və Şairlər Məclisi"nə hazırlıq işləri gedirdi. Azərbaycan mallarının dünya bazarına çıxmamasına yollar aranırdı. Belə bir zamanda Tehranda çıxan demokratik ruhlu qəzetlərin müxbirləri tez-tez Təbrizə gəlir, "Pənuz tənur gərməst" (təndir hełə istidir) başlığı altında xəberlər və reportajlar dərc etdirildilər.

1946-ci il iyunun axırında məni yenidən Təbrizə çağırıldılardı. Pişəvəri məni Dövlət Radio Verilişləri idarəsində Ağayı Mirqasım Çəşməzərin müavini təyin etdi. Bu təklif ürəymidən

oldu. İşlərimiz pis getmirdi. 1946-ci ilin oktyabr ayının sonlarında Tehran radiosu Azərbaycana qarşı her gün böhtan dolu verilişlər verirdi. Biz de öz növbəmizdə bu böhranları tutarı faktlara rədd edən məqalə və çıxışlar verirdik. Bu çıxışlar bir qayda olaraq ağayı Pişəvəri tərəfindən edildi. Siyasi məqalələrin yerində, "Azərbaycan" ruznaməsində yene də Pişəvəri tərəfindən yazılın baş məqalələr Azərbaycan, fars, ərəb və fransız dillerində veriliirdi. Təbriz radiosunun verilişlərinə qulaq asanlar və ziyyətindən necə gərgin olduğunu başa düşürdülər. Ağayı Pişəvəri o günlər tez-tez məsləhət məclisləri keçirirdi. Təbrizdə olan deputatlardan başqa orada vəzirlər, idarə başçıları, rəhənilərin nümayəndələri, aşaqqallar, fədai başçıları da iştirak edirdi. Bu yüksəcqolların birində Pişəvəri xəber verdi ki, Qəvəmül-Səltənə Azərbaycan dövlət nümayəndələri ile bağlaşdı qərardadı - Azərbaycanın Milli muxtarıyyətini tanıdığı qərardadı pozaraq Azərbaycana hücum etməye hazırlaşır. Əldə olan məlumatla görə, Amerika silahları və tankları ilə silahlanmış şah qoşunları Qəzvin şəhərinə toplanıb fərman gözləyir. Ağayı Pişəvərinin bu məlumatından sonra məclis iştirakçıları bu qərara gəldilər ki, müqavimət göstərmək, şah ordusunun Azərbaycan torpaqlarına soxulmasına yol vermək lazımdır. Bu qərar Qaflankuh cəbhəsində olan fədailərə də çatdırıldı.

İran dövləti bütün ölkə üzrə İranın Milli Məclisində keçiriləcək növbəti seçkilərdə "Azərbaycana seçkilər nəzarət etmek" pərdəsi altında Azərbaycana qoşun yeritməyə başlıdı. Sonralar məlum oldu ki, İran dövlətinin amerikalılarla hazırladığı bu plana Şurəviler də razılıq vermişdi. Yuxarıdan verilən əmre istər-istəməz razılıq veren Pişəvəri Qaflantı fədailərinə xəber verdi ki, şah qoşunlarına müqavimət göstərməsinlər. Belə ki, Qəzvindən hərəkət edən qoşun az bir vaxtda Zəncan şəhərinə daxil oldu. Qoşun gələn kimi şəhərin bütün idarələrini tutdu, idarə başçıları, firqə nümayəndələri,

## Təbriz radiosu - Cənubi Azərbaycan mədəniyyət tarixinin incisi...

inzipiat idarələrin işçiləri həbs edildi, müqavimət göstərənlər yerindən gülələndi. Şah qoşunlarının bu vəhşiliyinə qarşı Təbrizdə və başqa şəhərlərdə etiraz mitinqləri keçirildi. Şəhər meydanında qoyulan radio mikrofonları mitinqdə edilən çıxışları bütün dünyaya yaydı. Pişəvəri Milli Məclisin iclasını çağırıb, bu xəyanət qarşı Milli Məclisin qərarını soruşdu, Milli Hökumətin necə hərəket etməsini məclisin müzakirəsinə verdi. Milli Məclis Qəvəm dövlətinin işgalçılıq siyasetini pisledi və təslim olmamağa, son nəfəre qədər vuruşmağa səs verdi. Həmin gün Pişəvəri radioda çıxış etdi, mərkəzi hökumətin qoşunlarının Zəncan şəhərində etdiyi xəyanətdən, dinc əhaliyə divan tutmasından danışıdı. Qəvəm dövlətin ittiham etdi və axırdı Milli Məclisin təslim olmamaq, müqavimət göstərmək qərarını bütün dünyaya çatdırıdı. Milli Məclisin qərərindən sonra Təbriz şəhərinin etrafında səngərlər qazıldı, şəhərə mühüm idarələri qorumaq üçün qumla doldurulmuş kisələr getirildi. Belə səngərlərdən biri də radio idarəsinin etrafında quruldu və fədailərdən keşikçilər qoynuldu. Xaricdən ardıcıl təsir olunmasına baxmayaraq, Pişəvəri təslim olmaq istəmir, şəhərin müdafiəsini təşkil edirdi. Lakin deyirlər, sən saydırıñı, gör öyzələr sənin haqqında nə nəqsələr çekir..."-deyə bildiririd.

1946-ci ilin 26 aprelində, cüme günü dövlət teatrının səhnəsində Təbriz radiosunun resmi açılış mərasimi keçirilib. "Azərbaycan" qəzeti ndə bu barədə qeyd edildi: "(məqaləni Səməd Bayramzadə təqdim edib) ...Bu gün Azərbaycan xalqının siyasi və ictimai həyatında tarixi bir gün idi. Azərbaycan bu gün rəsmi surətdə öz səsini dünyanın en uzaq nöqtələrinə yetirib və Asiya qitəsinin bir güşəsindən azadlaşdırıvən və yürüyüşdən mübarizə edən şərəfi bir xalqın dili ilə danışır. Milli Hökumət xalqımızın həqiqi ehtiyaclarını nəzərdə tutmaqla radio stansiyasının yaradılması üçün sürətli addımlar atıb. Bununla xalqımızın həqiqi arzu və istəyini həyata keçirdi".

Məqalədə vurgulanı ki, radio Milli Hökumətin parlaq uğurlarındandır. Dövlət teatrında təşkil olunan rəsmi açılış mərasimini Milli Hökumətin baş naziri S.C.Pişəvəri xəstə olduğu üçün radio Milli Məclis rəisi Şəbüstərinin vəsiresilə açılib. Şəbüstərinin çıxışı dörd başqa dildə, kurd, fars, fransız

və rus dilində də yayılıb. "Azərbaycan Milli Hökumətinin daha bir parlaq nailiyyətini sizə xəbər vermekle özümüz çox xoşbəxt hiss edirəm. Millətər ömründə çox qısa sayılan 4 ayı bir müddətdə Azərbaycan Milli Hökumətinin müxtəlif həyat sahələrində eldə etdiyi nailiyyətlər qəhrəman xalqımızın iftişar doli tarixində qızıl hərflərle yazılıcaq"-deyə qeyd edən Şəbüstəri bildirirdi ki, milli radionun təsis edilib işe salınması Milli Hökumətin böyük dəyərə malik işlərindəndir.

Təbriz radiosunun ilk rəh-

bəri Mirqasım Çəşməzər olub ki, o hem də S.C.Pişəvərinin köməkçisi vəzifəsində çalışıb.

Təbriz radiosu Güney Azərbaycan tarixində əhəmiyyətli rol oynayan bir təsisat olub ki, bu gün də onun barəsində qururla danışırıq.

"Danışır Təbriz"-bu səs bütün Güneyə, eləcə də İran adlı ölkədəki digər türk ellərinə yayılırdı... Güney Azərbaycanda Milli Hökumət yenidən bərpə edildikdən sonra biz Təbriz radiosundan azad ellərimizin sədəsini yenidən duyacaqıq.

İradə SARIYEVA



### Vətən yolunda şəhid olan Əli...

Şanlı hərb tariximizin qeyret, qurur sehifəsi olan 44 günlük ikinci Qarabağ müharibəsində qazanılan qələbəndə Lənkərən elindən olan Əli Məcid oğlu Mehdiyəz xüsusi şücaət göstərir. 30 il düşmən tapdağında qalan Vətən torpaqların azadlığı uğrunda müharibə meydənində son damla qanına qədər vuruşub şəhid olur.

Arzusu, amalı bayrağa dönüb əzəli, əbədi yurd yerimiz Qarabağda ucalır. Beləcə, böyük bir xalqın qəhrəmanlıq simvoluna dönen Əli 19 yaşına yenicən qədəm qoymuşdu. Bu az yaşıda bizim üçün zaman-zaman dəyərini itirməyən böyük mənəvi sərvət qoyur. Ən əsası Vətəni necə sevməyi, halal torpağını qorumağı öyrətdi bizlər.

Əli Mehdiyəz orta məktəbi bitirib ordu sıralarına yola düşəndə el-oba qarşısında yağı düşməndə qisas alacağına and içir. Və dediyini edir də.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Əli Mehdiyəz layiqli bir övlad olaraq Vətən qarşısında borcunu şəreflə yerinə yetirir. Təlimlərə həvəsle qoşular, üzləşdiyi sınaqlardan uğurla keçir. Hərbin sirlərinə mükəmməl yiyələnə-yiyələnə dığalara döyüşü meydənında gücünü göstərməyə hazırlaşır. Vacib məqamlarda cəsurluğu, igidiyi, mərdliyi tam bilinir. Bütün bunlara görə qəlbə Vətən eşqli əsgər Əli Mehdiyəz xidmət etdiyi hissədə sözün həqiqi mənasında hamının sevimlisinə çevrilir.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinin ilk günündən Əli silahlı odun-əlovun içərinə atılır. Murovdə, Cəbrayıllı, Füzuli, Xocavənd və Şuşa savaşında düşmən qan uddurub, onlarla canlı qüvvəsini, neçə-neçə hərbi texnikasını mehv edir. Ağır müharibə meydənlarından qələbələrə çıxır. Azərbaycanın üçrəngli bayrağı azad olmuş Vətən torpaqlarında dalğalandan üreyi dağa döñür. Cəbrayıllı istiqamətində cıynindən qələpə yarası alır, müalicəsini yarımcı qoysaqar qələbələrə qədər vəzifə yaxşıdır. Igid əsgər Əli 1 noyabr 2020-ci ilde axşam saatlarında Şuşanın Daşaltı kəndi istiqamətində gedən ağır müharibədə qəhrəmancasına vuruşaraq hər kəsa qismət olmayan ali mərtəbəyə yüksəlir. Bu şərflə də milyonların üzüyində özüne əbədi məkan qurur.

Xalqın iftişar mənbəyi, qurur yerinə döñən Əli Mehdiyəz həm də ölümündən sonra "Vətən uğrunda", "Şücaətə görə", "Cəsur döyüşü" Şuşanın, Xocavəndin, Kəlbəcərin azadlığı uğrunda mədallarına layiq görürlüb.

Zəfər ORUCOĞLU  
Azərbaycan Jurnalistlər Birliyinin üzvü